



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 267 (8860) CÜMƏ AXŞAMI, 9 dekabr 2021-ci il

Qəzetiñ əsası 1918-ci ilde qoyulmuşdur

www.azerbaijan-news.az

Xalqa xidmət missiyası

İlham Əliyevin yüksəlş strategiyası əsasında hər bir bölgənin tarazlı inkişafı təmin edilir

Dünyada geosiyasi risklərin artması, iqtisadi problemlərin dərinləşməsi və global pandemiya ilə mübarizə fonunda Azərbaycan iqtisadiyyatının dayanıq nümayiş etdirməsi, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində heç bir la-yihin toxra salınmaması bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müyyən olunması və bu hədəflərin məqsədönlü şəkildə reallaşdırılması çox önemlidir.

Genişməyiş dövlət programları-nın həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması, sonrakı məhsullarının istehsalı-nın artması ile neticələndi.

Qarşıya qoyulan hədəflər

Son 18 ilde regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasetinin prioriteti olub. Bölgələrdən, yerlərdən gelen təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzəre alınaraq regional inkişaf proqramları tərtib edilib. Proqramların möqsədi ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həlliini təpsin.

etmekle bölgələrin inkişafına böyük töhfəni verir. Bütün burları issə Azərbaycan dövləti heç kimdən borg almanın öz hesabına həyata keçirir.

2004-cü ilde regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlarken Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin məqsədönlü tədbirlər sayesinde bu kiçik məbləğ artı və böyük işlər görüldü. Bu gün ölkənin valyuta ehtiyatları 53 milyard dollara bərabərdir. Bələ qisa müddət ərzində valyuta ehtiyatlarının 30 dəfəye yaxın artması Azərbaycan üçün böyük nailiyyətdir.

Bunlar real göstəricilərdir. Bir zamanlar təbii qaza görə eziyyət çəkən, xaricdən elektrik enerjisi idxlənən Azərbaycan bu gün dünyada neft-qaz ixracatçı kimi tanır. Hazırda Azərbaycanda qazlaşdırma 96,3 faizdir və heç bir ayrı-seçkiləyi yoldan vermeden bütün rayonlar üzrə qazlaşdırmanın başa çatdırılması hökumətin əsas hədəfi-rindən biridir.

Ardı 3-cü sah.

Pandemiya “Omkron”la bitir?

Yeni ştamlı bağlı müxtəlif ehtimallar irəli sürürlər

Pandemiyaya çevrili koronavirusun “Delta” varianti yolu-luxmuş insanlar arasında xəstəliklərin aşırlaşmasına, ölümlərin baş vermosuna səbəb olmaqdən davam edir.

Ardı 6-cı sah.

Dünya gündəmi

Almaniyada Olaf Şolts erası başlayır

Yeni hökumət partiyaları “yol xəritəsi” sayılan koalisiya sazişi imzalayıblar



Sosial demokratların, “Yaşlılar”ın və libe-ralların nümayəndələri yaxın dörd il üçün Almaniyada hakim koalisyonun “yol xəri-təsi” olacaq müqaviləni imzalayıblar.

Ardı 8-ci sah.

Almanıyanın gələcək hökuməti üzrə tərəfdəşərlər

Almaniya Sosial-Demokrat Partiyası (ASDP), “Yaşlılar” və Azad Demokrat Partiyasının (ADP) koalisiya sazişinin imzalanması mərasimini açarkən sosial-demokratlar-dan AFR kənsəri seçilen Olaf Şolts bildirib ki, “Bu səhər biziñ yeni hökumətə yolumuzun başlanğıcı olmalıdır”. Şoltsun dediyinə görə, ilk olaraq yeni koalisyonun bütün seyrləri koronavirus pandemiyası nəticəsində yaranmış böhranalı mübarizəyə yönəldildi.

Ardı 8-ci sah.



Azərbaycan beynəlxalq ədalət mühakiməsinin qalibidir

Ermənistən üzərində zəfər qlobal hüquq müstəvəsində de davam edir

İkinci Qarabağ savaşında qalib gələrək torpaqlarını işgal-dan azad edən Azərbaycan müharibənin başa çatmasından öten mündərək beynəlxalq hüquqi müstəvədən Ermənistənə dala-na dırıb. Söhbət illər boyu işgal siyaseti yür-übən bən ölkənin törətdiyi cinayət əməllərinə görə beynəlxalq möhkömələr torosundan cezalandırılmışından gedir.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatiñin təmin etdi

Torpaqlarımız işğaldən azad edildikdən sonra Ermənistən tərəfindən azərbaycanlılar qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar toplanılış və sənədəşdirilib. Buraya Ermənistənə azərbaycanlılar etnik mənşəyinə görə zor güclənərən, işgəncə vermesi, öldürməsi və qəddar reffar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistənən səhərləri tamamilə Yer üzündən silinib. Ütərefli Beyanatın imzalanmasından sonra ise Ermənistən vaxtile işğal etdiyi ərazilərimizə minalar basdırıqla bir daha insanlıq eleyhinə cinayət yol verib, habelə minalanmış ərazilərin xəritələrini vərəmədən imtina etməklə beynəlxalq konvensiyaları pozmaqda davam edib.

Bütün burlardan irəli gelərək və BMT-nin 1965-ci il tarixli “İngiliscəliklərin bütün formalarının leğv edilməsi qəhdəbə” beynəlxalq konvensiyasını rəhbər tutaraq bu ilin sentyabrında Azərbaycan Ermənistən tərəfindən xalqımıza qarşı uzun müd-dət ərzində etnik temizləmə siyasetinin aparılması faktları ilə bağlı Haqqalı ərazilərimizə minalar basdırıqla bir daha insanlıq eleyhinə cinayət yol verib, habelə minalanmış ərazilərin xəritələrini vərəmədən imtina etməklə beynəlxalq konvensiyaları pozmaqda davam edib.

Ardı 3-cü sah.

♦ İlə yekun vurulur

Sosial dayaq

Şəhid ailələri və qazılara dövlət dəstəyinin məzmunu və miqyası genişlənir

Məlumdur ki, Vətən müharibəsində qazandıñızı qələbədən dərhal sonra Prezident, Müzeffər Ali Baş Komandan İlham Əliyevin təpsiri ilə şəhid ailələri, qazılara və erməni terrorundan zorar çəkən şəxslərə bağlı genişməyiş sosial dos-tok paketiñin icrasına başlanıldı. Bu sahəde humanizm və sosial ədalət prinzipi bacılıq meyar kimi qəbul edildi.

İndi haqqı çatan her bir Azərbaycan vətəndaşını bə imkan-dan yaraların. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gündeñ 35 min şəxəs sosial destək paketiñin istifadə edib və onlara 41 min müxtəlif növ xidmət göstərilib. Son bir ilde Vətən müharibəsi şəhidlərinin aile üzvlərindən 7716 nəfərinə 15344 sosial ödəniş, yəni Prezidentin aylıq te-qazadı, pensiya və ya müvəvət təyin edilib. İndiyədək 2300-e yaxın Vətən müharibəsi qazisinə ellilik və müvafiq sosial öd-eñişlər verilib. Hazırda qazılarañın elliliyinin qiymətləndirilməsi prosesi davam edir.

Prezident İlham Əliyev tərəfindən 2020-ci il dekabrın 30-da imzalanın ferman həssas kateqoriyadan olan insanların sosial müdafiəsində xüsusi rol oynadı. Belə ki, həmin fərmanla Prezidentin şəhid ailələri üçün təyin etdiyi aylıq teqədə 300 manatdan 500 manata, müharibə, 1990-ci il Yanvar hadisələri, herbi xidmət vəzifələrini yerinə yetirənlik, Çəmənli AES-də hərbi xidmətə əlaqədar olan şəxslər üçün I dərəcə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata, Büyük Vətən müharibəsi İştirakçıları üçün 150 manatdan 300 manata çatdırılır.

Ardı 4-cü sah.

XİN Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyüün 30-cu ildönümü münasibətilə bəyanat yayıb

Bax: sah. 3

“Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifratın təşviqinin qadağan olunması ilə bağlı qərarı regionda sülhün təminatı baxımından əhəmiyyətlidir”

♦ Müəllifi İlham Əliyevdir

Azərbaycan işıqlı ölkəyə çevrilib

Yaxın keçmişdə xaricdən elektrik enerjisi alan ölkəmiz indi onun ixracatçısıdır

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində Azərbaycanda hor il yeni-ənənəvi generasiya gücləri yaradılır.

Bunun nəticəsidir ki, 1990-ci illərdə xaricdən elektrik enerjisi-alan Azərbaycan artıq onun ixracatçısına çevrilir.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da enerji teməni sahəsində heç kimdən asılı olmayıağacıñı bayan edib. Bu məqsədə ölkənin elektrik enerjisi sistemi getdikcə dəhədə gücləndirilir və təkmilləndirilir. Bu da dövlət başçısının heyata keçirdiyi əsaslı İslahatlar si-rasında enerji sektorunun müasirləşdirilməsinin və in-kişafının özünməxsus yeri olduğunu təsdiqleyir. Bu işlər genis miqyası və mühüm əhəmiyyətli ilə seçilir. Enerji sisteminin etibarlılığını təmin etmələndən sonra təmən mərkəmələr infrastrukturun yaradıl-

edir. Belə ki, istenilen şəhər, yaxud rayonda istifadəyə vərilen enerji obyektləri yerləşdikləri arzın inqisadiyyatına və orada yaşayışın əhalinin sosial heyatına böyük destək göstərir. Eleckə də 2021-ci ilde istismara daxil olan enerji qurğuları ölkəmizin inqisadi gücünü artırıb. Bu sahəde Prezidentin son aylarda açılışını etdiyi obyektlərdən yalnız bir neçəsini xatırlatmaq kifayətdir.

Ardı 4-cü sah.



Kəndlinin təknəsi boş qalmır

Şabran ölkənin şimal bölgəsinin aqrar imkan-ları ilə seçlin rayonlarda rastlıdır. Rayon geniş döñənlilikləri, heyvan-darlıq üçün olaq sahələri, taxıl beçirəlməsi üçün xam və keyfiyyətli orzılırları ilə zəngindir.

Cari il rayonda 14526 hektar orzidə taxıl okilimlər. Onun 8705-i buğda, 5921 hektarı arpa id. Məhsuldarlıq gözənləndiyindən artıq oldu. Hər hektardan 24,5 sentner buğda, 24 sentner arpa biçidi və əvvəlki illərə nisbətən bu, yüksək göstəricilər idi. Ümumilikdə rayon üzrə cari mövsüm 31 min tondan çox taxıl is-tehsal edilib.

Bax: sah. 7

Milli Məclisin nümayəndə heyəti İstanbulda səfərdədir



Dekabrin 8-də Milli Məclisin Sədri Sahibe Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İsləm Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İETP) 16-ci sessiyasında iştirak etmək üçün Türkistanda İstanbul şəhərinə sofiyə edib.

Parlamentin Mətbuat və ictimaiyyətə eləqələr şöbəsindən AZERTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini İstanbul Atatürk

Hava Limanında ölkəmizin Türkiye'deki sefiri Rəsəd Məmmədov və İstanbulda baş konşulu Nərimən Mustafayeva, Türkiye Büyük Millet Məclisinin (TBMM) Milli Məclisə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər resmi şəxslər qarşılaşıblırlar.

Səfer çərçivəsində Milli Məclis Sədrinin İETP-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlerinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Denni ANNAN: "Danimarka Azərbaycanla daha sıx işbirliyi yaradılmasında maraqlıdır"



Dekabrin 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı sofiyə Denni Annan və "Novo Nordisk" ecazçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətə eləqələr şöbəsindən AZERTAC-a bildirilib ki, diplomatın Ağdamə sofiyəini yüksək qiymətləndirən Əhliman Əmiraslanov Azərbaycan ile Danimarka arasında mütəxəssis sahələri ehəde edən əməkdaşlıq eləqələrindən danışır, ölkələrinin münasibətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

Qonaqlara Səhiyyə komitəsinin fealiyyəti haqqında məlumat veren Ə.Əmiraslanov rəhbərlik etdiyi komitənin Milli Məclisə artıq on ilə yaxındır fealiyyət göstərdiyini diqqəte çatdırıb. Bildirlib ki, bu müddət ərzində komitənin xətti ilə 20-dən çox yeni qanun qəbul olunub və yüzlərlə qanuna (qanun layihelerine) fealiyyiklər edilib. Səhiyyə komitəsinin sağlamlıq mühafizəsi, aləhlinin sanitari-epidemioloji sağlamlılığı, dərman vasitələri, ecazçılıq, ictimai təhlükeli xəstəliklərə mübarizə, tibbi siyort, tibb fealiyyəti üzrə qanun layihelerini həzişlər və ya təqdim olunmuş qanun layihelerini dair rəy verir, həmçinin ölkədə səhiyyə üzrə aktual mövzularda dinləmələr keçirir.

Sonra "Novo Nordisk" ecazçılıq şirkətinin nümayəndəsi Emil Larsen bildirib ki, bu şirkət Azərbaycanda 1990-cı illərdən fealiyyət göstərir. Şirkət dünyada şekerləri diabetlə yaşıyan milyonlarla insana və şəkerləri tətbiq etməyi destəyini göstərir, bu xəsteliklə yaşıyan insanların həyat keyfiyyətini elindən gələni əsirgəməyeciyini deyib.

Denni Annan Ağdama sefəri bərədə dənizşəkən bildirib ki, azad olmuşdur erazilərdə yenidəngurma işləri, xüsusən səfərin yaradılması istiqamətində aparılan işlərlə tanış olub. Diplomat Danimarka parlamentlərə rəhbərlik etdiyi münasibətlərin inkişafında parlamentlərin rəhbərliyi, parlamentlərə rəhbərlik etdiyi münasibətlərin genişləndirilməsi perspektivləri.

Görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərə rəhbərlik etdiyi münasibətlərin inkişafında parlamentlərin rəhbərliyi, parlamentlərə rəhbərlik etdiyi münasibətlərin genişləndirilməsi perspektivləri bərədə fikirlərinə bəlsib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.


Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həzişlər və möbədilərindən baxımdan növbəti müsbət addim olacağına əminləyi qısqıraq edib.

Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarkanın ölkəmizdəki fealiyyəti üzrə qanun layihelerini həziş



Xalqa xidmət missiyası

İlham Əliyevin yüksələş strategiyası əsasında hər bir bölgənin tarazlı inkişafı təmin edilir

Əvvəl 1-ci səh.

18 il ərzində görülen işlər, həmcinin regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrimizin simasını büsbutun deyidir. Onu da vurğulamaq yerinə düşər ki, bu iller ərzindəki iqtisadi göstəriciləri ümumi inkişafın uğurları dinamikasını eyani şəkilde göstərir. İqtisadiyyatın bu muddət ərzində 3 dəfə artması, dünya miyazında rekord göstəricidir.

Ölkenin regionlarında güclü iqtisadi potensial mövcuddur.

Azərbaycan Prezidentinin sənəcəmi ile tesdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafı dair Milli Prioritetlər"ə əsasən, növbəti onilikdə reallaşdırılmalı olan milli prioritetlər: ölkenin sosial-iqtisadi inkişaf üçün yəni hədəflər müəyyən edib. Başlıcası isə qeyri-neft iqtisadiyyatının dinamik inkişafı nəzərdə tutulub.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ölkenin regionlarında güclü iqtisadi potensial mövcuddur. Ölkənin regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illerde də davam etdirilmək, eləcə infrastrukturun və sosial xidmətlərinin daha da yaxşılaşdırılması, bölgelərde yaşayan əhalinin məşgullüğünün və maddi rifikasiyunun yüksəldilməsi məqsədile heyata keçirilən layihələr böyük uğurlar vad edir.

Ona da vurğulayaq ki, pandemiya ile mübarizə dövründə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası davam etdirilib. Bu müddətən respublikanın ekser rayonlarında yollar, içəli su xəlləri çəkili, xəstəxanalar, sosial obyektlər tikilib, iş yeri açılıb. Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

miyyətiidir. Artıq həyata keçirilən iqtisadi siyaset və davamlı istahatlara neticəsi olaraq mili iqtisadiyyatın şəxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.

Qeyri-neft seyayesinin inkişaf etdirilməsi üçün ölkenin regionlarında güclü iqtisadi potensial mövcuddur. Ölkənin regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illerde də davam etdirilmək, eləcə infrastrukturun və sosial xidmətlərinin daha da yaxşılaşdırılması, bölgelərde yaşayan əhalinin məşgullüğünün və maddi rifikasiyunun yüksəldilməsi məqsədile heyata keçirilən layihələr böyük uğurlar vad edir.

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

Quba-Qonaqendə yolu-nun yeniden qurulması hem də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyyə-tərevezə qısa vaxtda istedikləri üvənə qatdırmağa imkan yaradır. Bu yol həm də turizm imkanlarını daha da genişləndirir.

Sakinlərin görüş zamanı Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

kinti işləri, eləcə də Heydər Əliyev Fondu tərəfindən Qurbanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitle tanış olub.

Yeni yollar, 5,5 milyon manat dəyərində məhsul satışı

"ABAD Factory" bir neçə ildir qubali mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq hem də qablaşdırma vəsítələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Yerli sakınlar müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı temirə ehtiyacı olan və istifadəsində qalan binanın mövcudluğunu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən, qurulan binada artıq kartondan müxtəlif qablaşdırma vəsítələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızlarını preslenməsi nəzərdə tutulur.

Xatırladıq ki, "ABAD" Prezident İlham Əliyevin 2016-ci ilde imzaladığı fərmanla yaradılıb. Statistik göstəricilər onu deməye əsas verir ki, "ABAD" fəlsəfəsi əsasında reallaşmadı. İlk 10 ayın yekununda "ABAD" 500 aileyə destək göstərib. Neticədə "ABAD"çıları minlərlən cəsəddən şəxslər, qeyri-neft sektorunun inkişafını təmin etdirib.

"ABAD" 500 aileyə destək göstərib. Neticədə "ABAD"çıları minlərlən cəsəddən şəxslər, qeyri-neft sektorunun inkişafını təmin etdirib.

Şəhərin ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bir qida istehsalı müəssisəsi kimi tanış olub.

Yerli sakınlar müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı temirə ehtiyacı olan və istifadəsində qalan binanın mövcudluğunu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən, qurulan binada artıq kartondan müxtəlif qablaşdırma vəsítələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızlarını preslenməsi nəzərdə tutulur.

Xatırladıq ki, "ABAD" Prezident İlham Əliyevin 2016-ci ilde imzaladığı fərmanla yaradılıb. Statistik göstəricilər onu deməye əsas verir ki, "ABAD" fəlsəfəsi əsasında reallaşmadı. İlk 10 ayın yekununda "ABAD" 500 aileyə destək göstərib. Neticədə "ABAD"çıları minlərlən cəsəddən şəxslər, qeyri-neft sektorunun inkişafını təmin etdirib.

"ABAD" 500 aileyə destək göstərib. Neticədə "ABAD"çıları minlərlən cəsəddən şəxslər, qeyri-neft sektorunun inkişafını təmin etdirib.

Şəhərin ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət programı icra edilir. Əlbette, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlardır. Ancaq

bizim ənənəvi işlərimiz, regionlarda başlıq olan programlar da yaddan çıxmamalıdır ve çıxmır".

Prezidentin dediyi kimi, hər şəhər üzrə gedib və bu gün də davam etdirilir: "Regionların sosial-iqtisadi inkişaf



Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müvəvvi - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə nazirinin təşəşirinə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a bildirilərlə ki, əvvələc Ümummilli Lider Heydər Əliyevin məktəbinə əsasında abidəsi önləndirilən gül dəstələri qoyulub, ezziz xatirəsiz hərəkət və ehtiramla anılıb.

Kursantların sosial-məişət şəraitini və telim-tədris prosesi ilə maraqlanın Baş Qərargah reisini meruza olunub ki, Hərbi Məktəbə dəslər müasir metodlar tətbiq olunmaqla təhdid edilir. Kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbinə əsas fəaliyyət istiqamətlərindən biridir.

General-polkovnik Kərim Vəliyev sinif otqlərindən və telim sahəsində kursantların nəzəri və praktiki bilişlərinin artırılması üçün keçirilən dəsl prosesinin gedidiyi xayılayıb.

Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və mülliəm heyeti ilə görüş keçirilib. Baş Qərargah reisi xəris edərək Azərbaycan



Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbəde Ali Hərbi Məktəbin tətbiqələrinin xidmətlərinin güssəsi qeyd edib. Azərbaycan Ordusunun geləcəkde dəha da güclü olması üçün bugünkü kursantların rolunun mü-

hüməhəmiyyət kəsb etdiyini bildirib.

Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Sonda kursantlarla birgə nahar edilib.

Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilib

Dekabrın 8-də Gənclər və İdmən Nazirliyinin inzibati binasında Azərbaycan Güləş Federasiyasının ümumi yığıncağının növbədnövbənən iclası keçirilib.

AZERTAC xəber verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Nazir ölkəmizdə en populyar idman növbənlərdən olan güləş üzrə böyük uğurlar qazanıldığını və bu nüfuzunun bundan sonra da dəvəm edəcəyinə inandığını bildirib. Mandat komissiyasının üzvləri və iclasın gündəliliyi təsdiq olunduqdan sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə qazanılan nticələrlə bağlı hesabat mərurəsi ilə çıxış edib.

Sona səsverme yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə naməzədiyi irali sürülüb. Səsvermenin nticələrinin əsasən, M.Cabbarov dörd il müddətində Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. Azərbaycan Güləş Federasiyasının yeni prezidenti çıxış edərək göstərilen etimadə görə təşəkkürün bil-



drib. Güleşin milli idman növbə oldugu, bu sahəde yüksək nticələr qazanıldığını, bütün çetinliklərə baxmayaq, federasiyanın son 4 ilə uğurlu fealiyyəti göstərdiyini qeyd edən M.Cabbarov qarşılık dörd ilde güləşin enənələrinin, kütləviyinin qorunmasının, uğurların davam etdirilmesinin vacibliyini diqqətə çatdırıb. Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

seçilib. Federasiyanın yeni prezidentini təbrik edən N.Əliyev güləş nticələrinin bundan sonra daha da yaxşılaşacağına inandığını deyib.

Milli Olimpiya Komitesinin vitse-prezidenti Cingiz Hüseynzadə çıxışında güləşin böyük potensialı, malik olduğu vurğulayıb və federasiyanın prezidentine və vitse-prezidentinə mesul vəzifədə uğurlar arzulayıb.

Bununla da konfransda yekun vurulub.

Mikayıl CABBAROV: "Güləş ailəsinin üzvü olmaqdan qurrur duyuram"



"Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsinə seçilməyin üçün monə göstərilən etimadə görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdərliyi bildirirəm. Güləş ailəsinin üzvü olmaqdan qurrur duyuram".

Bu fikirli dekabrın 8-de Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilmiş Mikayıl Cabbarov səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycanın milli idman növbə olan güləşin Prezident, Milli Olimpiya Komitesinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı neticesində böyük inkişaf yolunu keçdiyini vurğulayan Mikayıl Cabbarov bildirir. "Güləşçilərimiz dünya və qite miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksək ləvələrdə dalğalandırmışdır. Güləş üzrə Avropa, dünya və Olimpiya çempionlarımız var. Çalışaçaqçı ki, idmanın bu növbən kütüviliyini daha da artırıq".

Federasiya prezidenti qarşısında duran əsas hədəfin güləş idman növbəndən da böyük nüfuzluların və Olimpiyadada qızıl medalların qazanılmasını olduğunu qeyd edib: "Hər idman növbəndə Olimpiyadada yüksək nüfuzlu və etibarlı idmançılarımızın güləşinə həsr olunmalıdır. Güləş üzrə Avropa, dünya və Olimpiya çempionlarımız var. Çalışaçaqçı ki, idmanın bu növbən kütüviliyini daha da artırıq".

Mikayıl Cabbarov qısa müddədə federasiyanın icraiyə komitəsinin yeni tərkibinin formalasdırılacaqını, daha sonra fəaliyyət planının idman ictimaayıtına təqdim ediləcəyini bildirib.


Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin kiçə soneti ("street art") işləbündə işləyən braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq.

AZERTAC xəber verir ki, Bakıda ilk dəfə keçirilecek "Minnətdarlıq" ("Gratitude") adlı sərgidə müəllifin multi-kultural dünyası təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər həm de Nina Pandolfonun qraffiti instalasiyaları ilə tanış ola biləcəklər.

Müəllif həsab edir ki, min-nətdarlıq hissə daimi etrafə aşşalmaqla və teşviş edilməlidir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Bununla da



hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

Karlos de Campos adına Dövlət Texniki Məktəbdə vizual kommunikaşiya üzrə təhsil alan Nina Pandolfo incəsənətin yeni əsəri ilə San-Paolo küçələrini bəzəməyə başlayıb, qısa zamanda 90-ci

yaşlılarından bir qədər uğurlu olmuş.

Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci ilde Braziliyada anadan olmuş.

hissinin məhz yaradıcılıq zamanı yaradığını söyləyir.

Sərgiyə çıxarılaçq əsərlərdə qadın obrazları ferqli mənəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediləbilər. Nina Pandolfo 1977-ci



REGIONLAR

Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilmişdir



Naftalan Şəhər icra Həkimiyətinin və Gənəcə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icmaçılarının nümayəndələri, ziyanlılar, eləcə də Vətən mühərbiyətinin qaziləri və şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə incəsənət və rəssamlıq məktəbi sağlardırın "Xəməse" və "Zəfer gün" mövzularında çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Sonra Heydər Əliyev Mərkəzinin akt zalında Gənəcə Dövlət Kukla Teatrının Nizami Gəncəvinin "Yeddi gozəl" poemasının motivləri əsasında hazırladığı "Xeyir və Şər" tamaşasının nümayişi etdirilmişdir. Gənəcə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədovun yaradıldığı Nizami obrazı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılıqlılaşmışdır.

Sonda şəhər icra həkimiyəti tərəfindən şəhid və qazi əşəqlərinə Nizami Gəncəvinin "Yeddi gozəl" poeması əsasında yazılmış "El dəstani" kitabı hediyyə edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Lənkərənlə çəltikçi "Ayın fermeri" olub

Azərbaycanda agrar sahədə fealiyyətin daha da stimullaşdırılması üçün fermerler arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müyyənolub.

Müsabiqədə iştirak üçün 3 rayondan ümumilikdə 4 fermer müvaciət edib. Müsabiqənin iki mərhəlesi üzrə ayrı-ayrılıqla fermerlerin fealiyyəti qiymətləndirilir.

Komissiya üzvərinin qiymətləndirməsi nəticəsində çəltikçilikdə yüksək məhsuldaları eldə etdiyinə görə fermer "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Lənkəran rayonunda 10 idarətçiliklə meşğul olan Rüfət Əsgərov düzgün aqrarotexnik qulluq nəticəsində çəltik sahəsində orta hesabla 40 sentner məhsul eldə edib. Fermer Rüfət Əsgərov ümumilikdə 14 ha sahədən 56 ton məhsul toplayıb.

6 rayonda kollektor-drenaj şəbəkəsi lildən təmizlənir

Şoran torpaqların əkinəyərələr vəziyyətə getirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində meliorasiya tədbirlər davam edir.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektörlerində işlər mövsum uygın olaraq aparılır. Görülən işlər Mil-Qarabağ Aşağı Şirvan Kollektörlerinin istismarı idarəsinə tərəfindən realaşdırılır. Məqsəd kollektor sistemlərinin lildən və duzdan temizləmək, şorlaşmanın qarşısını almaq və torpaqların müntəbətliyəsinə töhfə verməkdir. Hazırda idarənin büləzər, ekşkarvar və digər texniki arazılarda bu prosesi həyata keçirir.

AZERTAC xəber verir ki, idarənin balansında olan beş nəsos stansiyasında, hidrotexniki qurğularla və kollektor-drenaj şəbəkələrində cari təmir işləri uğurla davam edir. Kollektörərin müntəbəti olaraq temizlənməsi torpaqların keyfiyyətinin əsası düşməsinin qarşısında alır. Görülən işlər nəticəsində Mil-Qarabağ və Aşağı Şirvan Kollektörlerinin istismarı idarəsinin xidməti sahəsindən ən rayonlarda uzun illər əkin üçün istifadəyə yararsızdır torpaqla taxıl, qarğıdalı, tərəvez, bostan və digər bitkilər əkilib və bol məhsul eldə edilib.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektörlerinin istismarı idarəsi ölkənin altı rayonuna - Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir.

Sabranın ölkənin şimal bölgəsinin agrar imkanları ilə seçilən rayonlardandır. Rayon geniş düzənlilikləri, heyvandarlıq üçün olaq sahələri, taxıl becərilməsi üçün xam və keyfiyyətli əraziləri ilə zəngindir. Cari il rayonda 14526 hektar orazide taxıl əkilişdi. Onun 8705-i buğda, 5921 hektarı arpa id. Məhsuldarlıq gözlənilməyindən artıq oldu. Hər hektardan 24,5 sentner buğda, 24 sentner arpa bildidi və əvvəlki illərə nisbəton bu, yüksək göstəricilər idi. Ümumilikdə rayon üzrə cari mövsum 31 min tondan çox taxıl istehsal edilib.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi baxımdan dəha gəlirlər sahə həsab edilir. Odur ki, əhalinin et, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmisiçəkçidir. Bu gün rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yerli gəlmişken qeyd edək ki, qoyunculuq sabranlıların dədə-babadan gelen məşğulliyətləridir. Rayonun elə bir kendi yoxdur ki, orada qoyunculuq təsərrüfatları olmasın. Bunun əsas себəbi ilin bütün fesillərində qoyunculuğun inkisafı üçün rayonda müabit şəraitin olmasına.

Sabranlıların hemçinin 24,8 min başdan çox qaramaları baxırlar.

İndi isə sahələrdə şümələmə işləri aparılır. Artıq 14325 hektar şümələnib və 13500 hektardən sepiyən aparılmış və sepiyin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbalı, Cöllüçü və digər kəndlərdə sahələrə sərhədli gedir.

Sabrandə heyvandarlıq iqtisadiyi



İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinə çatdırır ki, qanunvericiliyin təhləblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2021-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kenar) auditor cəlb etməlidirlər:

Sıra Nösi	Məcburi audit subyektləri	Məcburi auditdən keçmənin qanunvericilikdə təsbiti və əsası
1.	İctimai əhəmiyyətli qurumlar	"Mühəsibat ucotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı Qanununun 12-ci maddəsinə əsasən
2.	Məhdud məsuliyyətli cəmiyyətlər	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulan şərtlərə
3.	Səhmdar cəmiyyətlər	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.6-ci maddəsində nəzərdə tutulan şərtlərə
4.	Banklar və digər kredit təşkilatları	"Banklar haqqında" Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ sayılı Qanununun 8, 9, 44, 45, 46-ci və s. maddələrinə əsasən
5.	Siğorta təşkilatları və cəmiyyətləri	"Siğorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ sayılı Qanununun 74-cü maddəsinə əsasən
6.	İnvestisiya fondları	"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ sayılı Qanununun 26-ci maddəsinə əsasən
7.	Maliyyə-sənaye qrupları	"Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan Respublikasının 1996-ci il 10 iyun tarixli 123-IQ sayılı Qanununun 16-ci və 17-ci maddələrinə əsasən
8.	Fondlar	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115.3-cü maddəsinə əsasən
9.	Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinglər)	"Mühəsibat ucotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərə
10.	Dövlət zəmaneti ilə kredit alan və ya dövlət borcunun xərcləməsi ilə bağlı tələbatlıdır. İştirak edən, həmçinin bündən subsidiya, subvansiya, qrant və ya müeyyen selahiyətlərin yerine yetirilməsi ilə bağlı bündəcə vəsaiti ayrılan kommersiya təşkilatları	"Mühəsibat ucotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı Qanununun 12.2-ci maddəsinə əsasən
11.	Publik hüquqi şəxslər	"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ sayılı Qanununun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən
12.	Siyasi partiyalar	"Mühəsibat ucotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı (2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 14.6-ci maddəsinə əsasən
13.	Kənd təsərrüfatı kooperativləri	"Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının 2016-ci il 14 iyun tarixli № 270-VQ sayılı Qanununun 5.4-cü maddəsinə əsasən
14.	Bələdiyyələr	"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IIQ sayılı Qanununun 13-cü maddəsinə əsasən
15.	İnvestisiya şirkətləri, fond birjaları, kliring təşkilatları və investisiya fondları	"Qiymətlər kağızları bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ sayılı Qanununun 61-ci maddəsinə əsasən
16.	Nizamnamələrində (Ösəsnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar	Azərbaycan Respublikası Prezidentinin müvafiq ferman və ya sorəncamlarına əsasən

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsindən yaxından iştirak etməye çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet sahifəsindən əldə edə bilərsiniz (<http://www.audit.gov.az>). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuza cavablandırımağa və zəruri dəstək göstərməyə hazırlıdır.


Azərbaycan Respublikasının Auditorlar Palatası

"Azərenerji" qış mövsümüնə hazırlıdır

2021-2022-ci ilin payız-qış mövsümüne hazırlıqların başlaması ilə əlaqədardır. "Azərenerji" ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib.

Ölənkin fasilesiz elektrik enerjisi ilə təmin edilməsi, enerjinin istehsalı üzrə plan tapşırıqların yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaşların sayının minimuma endirilməsi qarşılaşdırımaq əsas vəzifə olaraq qoyulub.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumatə görə, bu məqsədə enerji müəssisələrində planlı təmir, temir-bərpə, yenidenqurma işləri



həyata keçirilib. Lazımı yanacaq ehtiyatlı tədarüklər ilə, bundan başqa, əsas və köməkçi avadanlıqların təməni təyin edilmiş normalara uyğun keyfiyyətə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə müümət tədbirlər görülmüşdür.

Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra "Azərenerji" ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2021-2022-ci ilin payız-qış mövsümüne "Hazırlıq Pasport"un verilməsi qərara alınıb.

Azərbaycan Mərkəzi Bankı tədavülə yenilənmiş pul nişanları buraxır

Beynəlxalq təcrübədə pul nişanlarının saxtaşdırılmasına qarşı mübarizonun gücləndirilməsi, on son texnologiya və innovasiyaların tətbiqi və insanları məmənülüğün təmin edilməsi moqsidile mərkəzi banklar tərəfindən dövrə olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılrı.

Azərbaycan Mərkəzi Bankı (AMB) da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası hökumətinin qərarları əsasında pul nişanları sahəsində on son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində

yenilənməsi proseslərinə başlayıb və bu çərçivədə cari ilin evvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin dəvamlı olaraq, "Qarabağ" mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizayn mövcud konsepsiya çərçivəsində on son texnologiya və innovasiyalar tətbiq edilməkə yenilənib.

AMB-dən AZERTAC-a bildirilir ki, Mərkəzi Bank yenilənmiş dizayna və müttəreqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının fevral 10-dan tədavülə buraxılmışını elan edir. Yenilənmiş 20 manatlıq pul nişanından on son mühafizə elementləri olaraq 3D effektde rangi deyişən hologram, möcüzəvi "Spark Live" elementi (dina-

lıqların yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərə başlanılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənerek tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində dövlət gerbi və istehsal təqribənlərindən sağa sol kənarlarda görəmə qüsürü olanlar üçün xüsusi qabarıq xələr yerləşir ki, bu xələrlə toxunmaqla pul nişanının heçqiliyi və nominalını müəyyən etmək mümkündür), saqlıq dizayn (banknot istehsalı sahəsində dünyada en müasir trendi uyğun olaraq pul nişanlarının arxa tərəfi saqlıq olaraq dizayn edilib), mühafizə sapi, mürekkebsiz çap, mikromətlər və sair tətbiq olunub. Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemə vəzifələrindən istifadə edilən bütün qəbul sistəmənə vəzifələrindən istifadə edilən bütün tədarüklərə uyğunlaşdırılmışdır.

Üç partiyaların siyasi rənglərinə görə "İşçifor" adlandırılaraq həmkərliyətənərək pul nişanları təqribənlərindən istifadə edilən tədarüklərə uyğunlaşdırılmışdır. Bundan əlavə, 2023-cü ilden etibarən "qara sıfır" kimi təmənən strategiyaya qayıdış nəzərdə tutulur. Bu haldə, planlaşdırılan xələrlər yenidən tədarüklərə uyğunlaşdırılmışdır. "Yarıllar" Partiyası səsərinin 14,8 faizi, ADF 11,5 faizi, sağçı - populist "Almaniya üçün alternativ" Partiyası isə 10,3 faiziñi elədib. Oktabrın 21-də ASDP, "Yarıllar" və ADP-nin iştirakı

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzeti 2022-ci il üçün
abunə yazılışı kampaniyasına başlayır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuat yarımçıqlarına müraciət edə bilərsiniz:

1 illik

124,80 (yüz iirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altıñ iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzələşəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefonu zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi tam yenilənir

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdə istismarla olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı.

Ele bu səbəbdən "Azərisi" ASC tərəfindən Kərimbəyli kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə te-

min edilməsi üçün yenidənqurma işləri başlanılıb. "Azərisi" ASC-nin Mətbuat xidmətinin verdiyi məlumatə görə, 1200-dən çox abonentin yaşadığı kənd ərazisindən 17 km-dən çox 10 KV-luq xətt tamamilə yenilənilib, 16 km-dən artıq 0,4 KV-luq elektrik xəlləri özündəsiyan izolyasiyalı naqılırlar evəzələnib. Müasir tipli komplekt transformator mənətqələri quraşdı-

rılıb. Bütün abonentlərin elektrik sayacıları yenilənilib.

Cənab Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrindən əsasən 60-ci illərindən qalan köhnəlmis şəbəkələrin yenilənməsi istiqamətdə işlər sürətlə davam etdirilir.

Dünya gündəmi

Almaniyada Olaf Scholz erası başlayır

Yeni hökumət partiyaları "yol xəritəsi" sayılan koalisya sazişi imzalayıblar

Əvvəl 1-ci səh.

Maliyyə Nazirliyinə rehberlik edəcək. Berbok xarici işlər naziri olacaq, "Yaşıllar" inkişaf hemşəridi Robert Habek isə İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə rehberlik edəcək, həmçinin vitse-kansler postunu tutacaq.

Yeni hökumətin planları

Üç partiya 177 səhifəlik koalisya sazişini noyabrın 24-də Bundestaqda təqdim edib. Gələcək hökumət yaşlı texnologiyalar və rəqəmsallaşdırma dövlət investisiyalarını artırmağı planlaşdırıb. Bundan əlavə, 2023-cü ilden etibarən "qara sıfır" kimi təmənən strategiyaya qayıdış nəzərdə tutulur. Bu haldə, planlaşdırılan xələrlər yenidən tədarüklərə uyğunlaşdırılmışdır.

Xatırladıq ki, Almaniyada növbəti parlament seçkiləri sentyabrın 26-da keçirilib. 25,7 faizəs toplaşan ASDP azadçı üşünlükla qalıb olub. Sosial demokratların en yaxın rəqibi - Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı (XDI/XSI) bloku seçicilərin 24,1 faizinin destəyi qazanıb. "Yaşıllar" Partiyası səsərinin 14,8 faizi, ADF 11,5 faizi, sağçı - populist "Almaniya üçün alternativ" Partiyası isə 10,3 faiziñi elədib. Oktabrın 21-də ASDP, "Yaşıllar" və ADP-nin iştirakı

alınması və siyinacaq veriləmə prosedüründə, eləcə de yaşayış casızlığını sadələşdirmək niyyətindədir. Xatırladıq ki, Almaniyada növbəti parlament seçkiləri sentyabrın 26-da keçirilib. 25,7 faizəs toplaşan ASDP azadçı üşünlükla qalıb olub. Sosial demokratların en yaxın rəqibi - Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı (XDI/XSI) bloku seçicilərin 24,1 faizinin destəyi qazanıb. "Yaşıllar" Partiyası səsərinin 14,8 faizi, ADF 11,5 faizi, sağçı - populist "